



İcbari Tibbi Sigorta  
üzrə Dövlət Agentliyi



**TƏBİB**  
Tibbi Ərazi Bölmlərini  
idarəetmə Birliyi

---

# COVID-19

**ANTİSİTOKİN-İLTİHABƏLEYHİNƏ  
MÜALİCƏLƏR, KOAQULOPATİYANIN  
İDARƏ OLUNMASI**



İcbari Tibbi Sigorta  
üzrə Dövlət Agentliyi



TƏBİB  
Tibbi Ərazi Bölmələrinin  
idarəetmə Birliyi

---

**İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ  
TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİ İDARƏETMƏ BİRLİYİ**

**ANTİSİTOKİN-İLTİHABƏLEYHİNƏ  
MÜALİCƏLƏR, KOAQULOPATİYANIN  
İDARƏ OLUNMASI**

## ANTİSİTOKİN-İLTİHABƏLEYHİNƏ MÜALİCƏLƏR, KOAQULOPATİYANIN İDARƏ OLUNMASI

53 illik bir keçmiş olan KRDS və keçmişdən bəri bildiyimiz sepsis gedişatında sitokin əleyhinə müalicələrinin faydalı olacağına dair bir dəlil yoxdur və bu dərmanlar rutin müalicədə istifadə edilmir. KRDS müalicəsində randomizə nəzarət altında olan çalışmalar ilə sağ qalmanın artırıldığı göstərilən yeganə tətbiq olunan metod ağıciyərlərin qoruyucu mexaniki ventilasiyadır. Sepsis əsasən immunsupressiv bir vəziyyət olaraq qəbul edilir və gedişatında ölüm hallarına səbəb daha çox xəstəxanaxadaxılı və opportunist infeksiyalardır. Anti-IL6R təsir effekti olan monoklonal tosilizumab anticisi kimi müalicələrin özlərinin də KRDS-yə səbəb ola biləcəyinə dair dəlillər mövcuddur.

Ancaq müxtəlif infeksiyalar səbəbi ilə yaranan sepsisin gedişatında fərqli immun cavabların da ola biləcəyi və bəzi xəstələrdə güclü iltihabi cavaba bağlı olaraq yaranan sitokin firtınası ilə xarakterizə olunan makrofaq aktivləşməsi sindromu (MAS) və ya başqa ifadə ilə desək qazanılmış (ikincili) hemofagositik limfohistiositoz (HLH) əlamətlərinin yarandığı bildirilmişdir. Sepsis xəstələrində aparılan müalicə tədqiqatlarının alt qrup təhlilində də, yanaşı olaraq MAS əlamətləri olan xəstələrin anti-sitokin müalicədən fayda görə biləcəyi görülmüşdür.

COVID-19 infeksiyاسının gedişatında, sepsis və KRDS əlamətləri olan və ya olmayan xəstələrdə MAS yarandığı müşahidə edilmiş və bu xəstələrin anti-sitokin müalicələrdən fayda görə biləcəyi bildirilmişdir.

## MAKROFAQ AKTİVLƏŞMƏSİ SİNDROMU

COVID-19 xəstəliyinin gedişatında MAS yarana biləcəyi məlumdur, ancaq rastgəlmə tezliyi və konkret müalicəsi ilə bağlı dəlillər yoxdur. COVID-19 xəstələrinin 10%-nin kritik vəziyyətdə ola biləcəyi və kritik müddətin yaranmasında və gedişatının pisləşməsində MAS nəticəsində yaranan sitokin firtinasının təsirinin ola biləcəyi düşünülməkdədir.

Bu səbəblə, anti-sitokin müalicələrindən fayda görə biləcək xəstə qruplarının düzgün və vaxtında bilinməsi, effektli (təsiredici) və etibarlı bir müalicə planlanması baxımından əhəmiyyətlidir. Bu günə qədər məlum olan xəstəlik halları və müşahidələr, COVID-19 xəstələrində rast gəlinən MAS əlamətləri irsi HLH və ya revmatik xəstəliklərdə olan MAS ilə ümumilikdə oxşar olsa da, xəstəliyin gedişatına bağlı olaraq bütün MAS/HLH əlamətlərinin görülməyəcəyi və digər xəstəliklərin diaqnostikasında istifadə olunan kriteriyaların həmişə köməkçi vasitə ola bilməyəcəyi nəzərə alınmalıdır. Bu səbəblə, MAS diaqnozu qoyarkən, bir dəfə icra edilən məhdud dəyərləndirmə metodlarından çəkinilməli, klinik və laborator əlamətlərdəki saatlar və günlər içərisində müşahidə edilən dəyişikliklər nəzərə alınmalıdır.

Müalicəyə baxmayaraq yüksək davam edən hərarət, mütəmadi yüksək olan və ya artmaya meyilli olan CRP və ferritin səviyyələri, D-dimer yüksəkliyi, limfopeniya və trombositopeniya şəklində sitopeniyalar, qaraciyər funksional testlərində pozğunluq, hipofibrinogenemiya və ya triqliserid səviyyələrində yüksəlmə kimi əlamətlərin varlığı xəstəliyin gedişatında yanaşı olaraq MAS olduğunu göstərir. Bu laborator əlamətlərdən başqa, ardıcıl olaraq ölçülən CRP, ferritin, D-dimer səviyyələrində artma, və/və ya limfosit, trombosit sayında enmələrin nəzərə alınması, yaranmaqdə olan MAS əlamətlərini vaxtında təyin etmək baxımından çox önemlidir.

Bundan başqa, yanaşı gedən ikincili bir infeksiyanın olmadığından kultivasiya və normal prokalsitonin səviyyələri ilə təsdiq edilməsi də çox vacibdir.

MAS yaxından təqib və vaxtında müalicə tələb edən bir ağrılaşmadır və diaqnoz qoyulduqdan sonra bir neçə saat ərzində müalicə olunmazsa, yaranan sitokin firtınası nəzarətdən çıxar və təqib etmək mümkün olmaz. MAS diaqnozunun təsdiqləmək üçün revmatoloq və/və ya hematoloq müayinəsi mütləqdir və diaqnoz qoyulan xəstələrə ən qısa zamanda müalicə başlanılmalıdır.

## MAS MÜALİCƏSİNDE TOSILİZUMAB

Çox az xəstə sayının daxil olduğu tədqiqatların olmasına baxmayaraq, tosilizumabın COVID-19-a bağlı yaranan MAS-da müsbət nəticələrinin olduğu bildirilmişdir. Həm tosilizumab və digər IL-6 blokadası yaranan bioloji dərmanların, eləcə də IL-1 blokadası yaranan Anakinra dərmanının ciddi gedışatlı COVID-19 xəstəliyindəki təsiri kontrollu klinik tədqiqatlarla hələ də araşdırılmaqdadır.

Hazırda, xəstələrin sözügedən dərmanı daha asan əldə edə bilmələri baxımından MAS əlamətləri yaranan COVID-19 xəstələrində tosilizumab müalicəsi məsləhət görülür. **Tosilizumab 8 mg/kg (ən çox 800 mg) istifadə oluna bilər. Xəstəlik əlamətlərin ağırılığına görə bir dəfəlik 400 mg və ya 800 mg venadaxili istifadə edilə bilər. İlk istifadə olunan doza 400 mg olarsa, kliniki və laborator əlamətlərdəki dəyişikliklər nəzərə alınmaqla, bu doza 12-24 saat ərzində 200-400 mg şəklində təkrarlana bilər.**

Ümumi 800 mg istifadə edildikdən sonra cavab alınmasına baxmayaraq, hələ də MAS əlamətləri davam edən xəstələrdə ikinci dəfə əlavə (200 və ya 400 mg) tosilizumab istifadəsin-dən qaćınılmalı və mütləq revmatoloq və/və ya hematoloq müayinəsi olunaraq alternativ müalicə seçimləri gözdən keçirilməlidir.

Tosilizumab hamiləlik, neytropeniya (<500/mm<sup>3</sup>), aktiv vərəm, aktiv B və ya C hepatiti, allergiya, hipersensibilizasiya vəziyyətlərində istifadə olunmamalı, qaraciyər funksiyası və trombosit sayı təqib olunmalı, anamnezində divertikulit olan xəstələr qastrointestinal perforasiya baxımından yaxından təqib olunmalıdır.

## TOSILİZUMAB MÜALİCƏSİNİN TƏTBİQİ

Steril 100 ml 0.9 % Na Cl infuziya məhlulundan aseptik şəraitdə xəstə üçün hesablanmış tosilizumab konsentrasiyasına bərabər həcmidə maye (200 mg üçün 10 ml, 400 mg üçün 20 ml və 800 mg üçün 40 ml) çəkilir. İstifadə olunacaq miqdarda tosilizumab konsentrasiyası flakon-dan çəkilir və 100 mL-lıq infuziya torbasına əlavə edilir. İnfuziya torbasındaki son maye həcmi 100 mL olmalıdır. Torbanın içərisindəki məhlul yavaş-yavaş başaşağı çevrilərək köpükləndirilmədən qarışdırılır. Venadaxili olaraq bir saat ərzində yeridilir.

## **TOSİLİZUMAB MÜALİCƏSİ TƏTBİQ EDİLƏN XƏSTƏLƏR ÜZƏRİNĐƏ NƏZARƏT**

Tosilizumab müalicəsindən sonra, dərmanın klinik təsirindən asılı olmadan CRP səviyyəsi aşağı düşə bilər. Bunu nəzərə alaraq kəskin faza cavabının təqibində əlavə təhlillər (serum IL-6 səviyyəsi, serum amiloid A protein) istifadə edilir. Müalicəyə müsbət cavab olsa belə, ferritin səviyyəsindəki azalmanın sürətli olmayacağı bilinməli və təhlillərin bir müddət yüksək səviyyədə qalması müalicəyə cavabsız hal kimi qiymətləndirilməməlidir. Bundan başqa, müalicəyə cavabın qiymətləndirilməsində, iltihab əlamətləri (hərarət, leykosit, CRP, ferritin və s.), hipoksiya, tənəffüs çatışmazlığı, şok və multiorqan çatışmazlığı əlamətləri də nəzərə alınmalıdır.

Sitokin əleyhinə müalicə alan xəstələrdə, ikincili infeksiyalar qoşulduğunda hərarət, CRP, leykosit artımı kimi iltihab göstəricilərinin təzyiq altında olması nəzərə alınmalıdır və diaqnoz üçün kultivasiyası, prokalsitonin kimi əlavə təhlillərdən istifadə edilməlidir.

## **MAS MÜALİCƏSİNĐƏ DİĞƏR SEÇİMLƏR**

MAS əlamətləri yaranan xəstələrdə, mümkün olduqda Anakinra (rekombinant IL-1 reseptor antoqonisti, Kineret 100 mg hazır inyeksiya) istifadəsi də etibarlı müalicə seçimlərindən dir. Orqanizmdən eliminasiya yarımdövrünün qısa olması (4-6 saat), ehtiyaca görə doza hesablanması mümkün olması (2-10mg/kq) və yeridilmə yolunun (dəri altı və ya venadaxili) avantajları bu müalicə metodunun etibarlılığını artırır. Xəstənin klinik simptomlarının şiddətinə görə gündə bir və ya iki dəfə 100 mq dərialtı inyeksiya şəklində, çox şiddetli əlamətlər olarsa, gündə 3 dəfə 200 mq venadaxili istifadəsi mümkündür. Cavab alınan xəstələrdə günlük doza azaldıla bilər və ehtiyaca görə lazımi doza ilə davam etdirilə bilər. Tosilizumab kimi birbaşa CRP sinte-zini bloklamadığı üçün, anakinra müalicəsi alan xəstələrdə CRP kəskin faza cavabının qiymətləndirilməsində etibarlı test olaraq istifadə edilə bilər.

Kortikosteroidlərdən bacardıqca çəkinilməli, ancaq məcburi vəziyyətlərdə 0.5-1 mq/kq həddini keçməyən dozalarda istifadə edilməli, refraktor şok və KRDS yarandıqda ESICM rəhbərində göstərildiyi şəkildə istifadəsi məqsədə uyğundur.

Sitokin əleyhinə müalicələr kifayət etmədiyi hallarda JAK inhibitorları (ruksolitinib və digərləri) də istifadə oluna bilər. IVIg müalicəsi də, Ig səviyyəsinin təqibi ilə (IgA çatışmazlığında istifadə edilməməli) gündə 2 q/kq olmaqla cəmi 2 gün verilə bilər.

Sepsis və MAS əlamətləri ilə birlikdə rast gəlinən ləxtalanma pozğunluqları və xüsusiylə damardaxili koaqulopatiya əlamətləri yaxından təqib olunmalı və müalicə planı hazırlanmalıdır.

Son nəticə olaraq, Tosilizumab və Anakinra kimi bioloji sitokin əleyhinə müalicələr sadəcə yuxarıda qeyd olunan (göstərilən) MAS klinikası və laborator əlamətləri yaranan COVID-19 xəstələrində, nizamsız iltihabi cavabı nəzarət altına almaq məqsədilə diqqətli şəkildə istifadə oluna bilər. Müalicəyə başlama zamanını və dozaları təyin etmək üçün lazım gələrsə, revmato-loq və/və ya hematoloq məsləhəti oluna bilər. **Sitokin əleyhinə müalicələr standart müalicə cəyə cavab verməyən COVID-19 pnevmoniyalı xəstələr üçün alternativ müalicə seçimi olaraq istifadə edilməməlidir və bu müalicələri alan xəstələr, ikincili və opportunist infeksiyalar baxımından təqib olunmalıdır.**

## COVID-19 GEDIŞATINDA KOAQULOPATİYA

COVID-19 gedışatında müxtəlif mexanizmlər ilə tromboemboliya epizodlarının yaranması müşahidə olunmuşdur.

Mümkün hallar hələlik üç təsir mexanizmi ilə izah oluna bilər.

1. Virusun ACE2-yə bağlanması ilə və/və ya birbaşa endotel təbəqəni zədələməsilə bağlı;
2. Sepsisdə müşahidə olunan vaskulyar mikrotrombotik xəstəliyə bağlı (komplementin aktivləşməsi ilə endotel zədələnməsi və iltihabi və mikrotrombotik yolun aktivləşməsi);
3. Hərəkətsizlik/xəstəxanada yatan xəstələrdə yaranan durğunluğa bağlı;

Çində Uhan-dan bildirlən təcrübələrdə koaqlupatiya yaranan xəstələrdə ölüm riski daha çox müşahidə olunmuşdur.

### Təklif 1:

Xəstələrə diaqnoz qoyulması anında yanaşı olaraq ən gec 2 gün fasılə ilə koaqlupatiya təqibi başlanılmalıdır (Cədvəl 1).

**Cədvəl 1.** COVID-19 gedışatında təqib olunan koaqlupatiya əlamətləri

Laborator istək	Məntiqli nəticə
Trombosit	<100.000 / $\mu$ l
PT	3 saniyə uzanma
aPTT	5 saniyə uzanma
Fibrinogen	<150mg/dl
D-Dimer	x 4-6 qat artımı

COVID-19 xəstələrində D-Dimer yüksəkliyinin koaqlupatiya əlaməti olaraq ölüm riski ilə düz mütənasib əlaqədə olduğu aşkarlanmışdır.

## Təklif 2:

Bütün COVID-19 xəstələrində aktiv qanaxma və ya trombositopeniya ( $<25\text{-}30.000/\mu\text{l}$ ) olmadığı müddətdə tromboz profilaktikası tədbiq olunmalıdır.

Tromboz profilaktikasında aşağı molekul çökili heparin profilaktikası tövsiyə olunur.  
(Cədvəl 2, 3, 4, 5)

**Cədvəl 2:** Tromboz profilaktikasında aşağı molekul çökili heparin:

D-dimer $<1000 \text{ ng/m}^2$	BMI $<40 \text{ kg/m}^2$	BMI $\geq 40 \text{ kg/m}^2$
CrCl $\geq 30 \text{ ml/dəq}$	Enoksiparin 40 mg/gün	Enoksiparin 40 mg 1x2 sc
CrCl $< 30 \text{ ml/dəq}$	Standart heparin 5000 U 1x2 və ya 1x3	50% doza azaldılmış aşağı molekul çökili heparin
<hr/>		
D-dimer $\geq 1000 \text{ ng/m}^2$		
CrCl $\geq 30 \text{ ml/dəq}$	Enoksiparin 0.5 mq/kg, 2x1	
CrCl $< 30 \text{ ml/dəq}$	Standart heparin 5000 U sc 1x2 və ya 1x3	
Standart heparin istifadə edən xəstələrdə aPTT deyil, anti-Xa ilə müşahidə aparılması tövsiyə olunur.		

**Cədvəl 3:** Anamnezində venoz tromboz olan xəstələrdə antikoaqulyant profilaktikası:

Venoz tromboz müddəti	
$> 90 \text{ gün}$	Heparin qorunmasında dəyişiklik edilmir
$\leq 90 \text{ gün}$	Heparin qorunması müalicə dozasında verilir

**Cədvəl 4:** Anamnezində heparinlə əlaqəli trombositopeniya və ya tromboz olan xəstələrdə antikoaqulyant profilaktikası:

Aşağı molekul çökili heparin əvəzinə fondaparinux $> 50 \text{ kg}$ xəstədə tövsiyə olunur	
CrCl $\geq 50 \text{ ml/dəq}$	Fondaparinux 2.50mq sc 1x1
CrCl $< 50 - > 30 \text{ ml/dəq}$	Fondaparinux 1.25mq sc 1x1
CrCl $< 30 \text{ ml/dəq}$	Fondaparinux tövsiyə olunmur

**Cədvəl 5:** Əvvəllər atrial fibrilasiya, protez ürək qapaqları səbəbilə antikoaqulyant istifadə etməkdə olan xəstələrdə profilaktika

COVID-19 riski	Dərmanların qarşılıqlı təsiri var	Dərmanların qarşılıqlı təsiri var
Aşağı risk	Oral antikoaqulyant dəyişdirilmir	Aşağı molekul çökili heparinlə əvəz olunur
Yüksək risk	Aşağı molekul çökili heparinlə əvəz olunur	

**Cədvəl 6:** Oral antikoaqulyant istifadə etməkdə olan xəstələrdə profilaktika

	<b>Apixaban</b>	<b>Rivaroxaban</b>	<b>Dabigatran</b>
<b>Standart doza</b>	2.5 mq per os 1x2	10 mq per os 1x1	110 mq per os 1x1
<b>CrCl</b>	Doza dəyişdirilməsinə ehtiyac yoxdur	<30 ml/dəq və ya böyrək funksiyaları stabil deyilsə tövsiyə olunmur	<30 ml/dəq və ya böyrək funksiyaları stabil deyilsə tövsiyə olunmur
<b>Dərmanların qarşılıqlı təsiri</b>	Yüksək	Yüksək	Yüksək

**Antiviral dərmanların qanamaya meyillilikdə rolü ola bilər.**

**Ribavirin:** Warfarin dozasına təsir edir.

**Lopinavir/ritonavir:** CYP3A reseptoruna bağlanan dərmanların (rivaroksaban ve apiksaban) birlikdə istifadəsi əsnasında doza azaldılmalı və ya birlikdə istifadə edilməməlidir. Bundan başqa P2Y12 inhibitorlarına CYP3A4 inhibisiyası mexanizmi ilə təsir edirlər. Beləliklə klopidogrel və prasugrelin aktiv metabolit serum konsentrasiyasında azalmaya səbəb olurlar. Ticagrelorun isə səviyyəsi artır.

## ARTERİAL TROMBOEMBOLİYA EPİZODUNDAN MÜDAFİƏ

Arteriyal fibrilasiya, insult və ya venoz tromboembolizm anamnezi səbəbiylə oral antikoaqulyant və ya K vitamin antaqonisti istifadə edən xəstələrdə aşağı molekul çəkili heparinə qayıdış düşünülməlidir.

**Cədvəl 7:** Aktiv qanaxma və ya trombositopeniya olan xəstələrdə antikoaqulyant profilaktikası

<b>Pnevmotik təzyiq tədbiqi</b>	Hərəkət edə bilməyən hər xəstədə fasiləli pnevmotik təzyiq tədbiqi faydalı olacaqdır. Trombosit sayı $<25-30.000/\mu\text{l}$ olan xəstələrdə mexanik tromboprofilaktika tövsiyə olunur.
---------------------------------	--

**Dərin vena trombozu:** USM ilə təsdiqlənməmiş amma klinik güclü şübhə olan hallarda əks göstəriş olmadığı təqdirdə tam doza aşağı molekul çəkili heparinə keçilməlidir.

**Pulmonar emboliya:** Pulmonar emboliya şübhəsi güclü olarsa mümkünəs USM ilə DVT və ya EXO-KQ müayinəsi ilə sağ ürək çatışmazlığı aşkarlanarsa, tam doza antikoaqulyasiya tövsiyə olunur. Hər iki müayinə metodunun müxtəlif səbəblərdən aparıla bilməməsi hallarında, güclü klinik emboliya şübhəsi varsa yenə tam doza antikoaqulasiyaya keçilir.

**Cədvəl 8:** Tromboz müalicəsi məqsədilə parenteral antikoaqulasiya tövsiyələri

	Standart heparin	Enoxaparin	Fondaparinux
<b>Standart doza</b>	AKS: 60mq/kq bolus + 12 U/kq/saat VTE/AF: 80mq/kq bolus +18 U/kq/saat	1 mq/kq sc 1x2	<50kq:5mq sc 50-100 kq: 7.5mq
<b>CrCl</b>	Doza dəyişdirilməsinə ehtiyac yoxdur	29-15 ml/dk 1 mq/kq 1x1	<30 ml/dəq Tövsiyə olunmur
<b>BMI&gt;40kq/m<sup>2</sup> və ya &gt;120kq</b>		CrCl >30 ml/dəq 0.75mq/kq 1x1 >150 kq tövsiyə olunmur	>100kq: 10mq sc

**Aspirin:** COX-1 və COX-2 (prostaglandin-PG-H sintaz-1 və 2 olaraq da adlandırılır) zülal aktivliyini geridönəməz şəkildə inhibisiya edir. COX-1 trombositlərdə, COX-2 isə iltihab reaksiyası göstərəbilən hüceyrələrdə daha çox miqdarda mövcud olur. COX izozüləllərinin inhibisiyası aspirinin dozası ilə əlaqəlidir. Aşağı doza aspirin COX-1-i inhibisiya etdiyi halda, COX-2nin inhibisiyası üçün yüksək doza lazım olur. Sağlam şəxslərdə 100 mq aspirin, TX A2 yaranmasının 80% hallarda azaldır. Trombositlərin hər gün 10%-i yenilənir, aspirinin inhibisiya edici təsiri 5-6 gündən sonra tormbositlərin 50%-dən çoxunda aradan qalxır. COVID xəstələrində aşağı dozalı antiaqreqant məqsədilə istifadə oluna bilər. Lakin, qanaxma riski yüksək xəstələrdə uzun müddətli təsiri də nəzərə alınarsa, arzuolunmaz nəticəsi ola bilər. Ümumilikdə, bu səbəblə istifadəsi tövsiyə olunmur.

**İltihab əleyhinə və antiaqreqant olaraq dipiridamol (DIP):** Çində aparılan bir tədqiqatda COVID-19-lu DIP verilən bir neçə xəstədə (150mq/gün) DIP müalicəsinin hiperkoagulasiyanın qarşısını almaqda təsirli olduğu qənaətinə gəlinmişdir. DIP-in antiaqreqant və iltihab əleyhinə təsirinin bir sıra fosfodiesteraz təsiri ilə viral replikasiyanın da qarşısını alaraq antiviral təsiri in vitro tədqiqatlar ilə irəli sürülmüşdür. Sitokin ifrazı və endotel zədələnməsinə bağlı Trombotik Trombositopenik Purpuraya (TTP) bənzər trombotik mikroangiopatiyada C5a inhibitoru olan eculizumabin təsiri hələ klinik tədqiqatlar mərhələsindədir.

(<https://clinicaltrials.gov/ct2/show/NCT04288713>)

## COVID-19 XƏSTƏLƏRİNDE QANAXMA

Yayılmış damardaxili laxtalanma (DDL) (Cədvəl 9) sağ qalan xəstələrdə olduqca nadir (0.4%) olduğu halda, vəfat etmiş xəstələrdə 21% sıxlıqda bildirilmişdir.

Serum fibrinogen səviyyəsində azalma adətən 7-ci gündən etibarən müşahidə edilməkdədir.

### TÖVSIYƏ

**DDL yaranmış xəstələrdə qan komponenti verilməsinə göstəriş: diffuz qanaxmanın yaranmasıdır.**  
**Laxtalanma faktorunun transfuziyası vacib olmadıqca edilməməlidir.**

Diffuz qanaxma qan təzyiqinin <90 mm c. s. və/və ya ürəyin zirvə vurğusunun > 110/dəq olması olaraq qəbul olunur.

### Diffuz qanaxmalı xəstələrdə qan komponeneti transfuziyası:

- Trombosit transfuziyası:** Trombositopeniya  $<50.000/\mu\text{l}$  olması zamanı 1 aferez vahidi və ya 4-lü 1-2 hovuz vahidi istifadə olunur.
- Təzə dondurulmuş plazma:** Qanaxma və PT (3 san) və/və ya aPTT artması (5 san) hallarında təzə dondurulmuş plazma 10 – 15ml/kq təxminəni 4 vahid 6-8 saatda bir olmaqla verilir.
- Hipofibrinogenemiya ( $<150\text{mg/dl}$ ):** 4 vahid təzə donmuş plazma və ya 1V/10kq kriyopresipitat, və ya 3-4 qram fibrinogen verilə bilər.

Antitrombin və ya recombinant trombomodulinin verilməsi hələ sübuta yetirilməyib.

**Cədvəl 9:** Yayılmış damardaxili ləxtalanma (DDL); ISTH kriteriyası  $\geq 5$  bal olması DDL olduğunu göstərir.

<b>Trombosit <math>\times 10^9/\text{L}</math></b>	$>100$ $50 - <100$ $<50$	Bal 0 Bal +1 Bal +2
<b>D-dimer/fibrin parçalanma məhsullarının artımı</b>	Yoxdur Orta dərəcə artım Şiddətli artım	Bal 0 Bal +2 Bal +3
<b>PT uzanmış</b>	$< 3$ saniyə $3 - <6$ saniyə $>6$ saniyə	Bal 0 Bal +1 Bal +2
<b>Fibrinogen/L</b>	$>1$ $<1$	Bal 0 Bal +1

